

## Nəriman Nərimanov

Sultan Seyidova

Filologiya üzrə fəlsəfə doktoru  
Bakı Dövlət Universiteti, Azərbaycan.  
E-mail: sultan@seyidli.com

*Nəriman Nərimanov böyük maarifşərvər, yazıçı – dramaturq, publisist, alim – müəllim, ictimai və siyasi xadim, Azərbaycanda ilk ali savadlı həkimlərdən idi. O, Azərbaycan xalqının qəlbində o qədər nüfuz edib, o qədər möhkəm yer tutub ki, onu buradan çıxarmaq mümkün deyil. Bu Nərimanovun haqqıdır, təbiətin, Allah – Taalanın ona gen-hol baxış elədiyi, səxavət göstərdiyi ədəbi, daimi haqqıdır. Bu haqq mübarizə ilə alınımur, ancaq verilir. Öz əməyinə, xalqa xidmətinə, böyük dövlət xadimi kimi qüsursuz işinə, insanlıq borcuna görə verilir.*

Professor S. Qurbanov

**Annotation.** Məqalədə Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun (1870-1925) həyat və yaradıcılığına qısa nozər salınır. O, gənəkən xalqının azadlığı uğrunda inqilabi hərəkata qoşulmuş, məktəbli gənclərin qeyri-leqlə dərnəyində iştirak etmiş, xalq arasında inqilabi təhlükət aparmışdır.

Nəriman Nərimanov 1891-ci ildə Bakıya gəlmüş, bir çox məsul vəzifələrdə çalışmaqla yanaşı geniş mədəni-maarif, ədəbi-siyasi fəaliyyətə başlamışdır. Onun fəaliyyəti dairəsi çox geniş olmuşdur. O, insanlara həm həkim, müəllim, yazıçı, alim kimi, həm də böyük inqilabçı və ictimai xadim kimi xidmət etmişdir. Böyük ədib Azərbaycan və rus dillərinə aid dərsliklər hazırlamış, ədəbiyyatda və dilçiliyə aid, azadlıq ideyalarını təbliğ edən çoxlu məqalələr, əsərlər yazılmışdır. Həmin dövrdə Yaxın Şərqi mütərəqqi qüvvələri ilə six əlaqə saxlamış, öz məqalə və müraciətnamələrində xalq kütülələrini azadlığa səsləməmişdir. O, zəhmətkeşlərin azadlığı uğrunda mübarizəni omurunun sonundakı bütün varlığının amalı hesab etmişdir.

**Açar sözlər:** Nəriman Nərimanov, inqilabi hərəkat, fəaliyyət, inqilabçı, təbliğat, xalq, azadlıq

**Məqala tarixçəsi:** göndərilib – 06.11.2020; qəbul edilib – 15.11.2020

## Nariman Narimanov

Sultan Seyidova

Doctor of Philosophy in Philology  
Baku State University, Azerbaijan.  
E-mail: sultan@seyidli.com

**Abstract.** The article contains the brief overview of the Azerbaijani people's great son Nariman Narimanov's life and activities (1870-1925). As a young man Nariman Narimanov was involved in the revolutionary movement for the Azerbaijani people's freedom; in school years he was a member of the illegal circle, conducted propaganda among the popular masses.

Nariman Narimanov came to Baku in 1891. While occupying responsible positions at the same time he was engaged in the cultural-educational and literary-political activities. The range of his activities was very wide. Nariman Narimanov served as a doctor, teacher, scientist and also as a revolutionary and public figure. He wrote textbooks on the Azerbaijani and Russian languages, articles dedicated to the different issues of literature and linguistics, works that promoted the freedom-loving ideas. Nariman Narimanov maintained close ties with the progressive forces of the Middle East during that period; he called the people for freedom in his articles and appeals. Nariman Narimanov considered struggle for the working people's freedom to be his sacred duty and devoted his life to it.

**Keywords:** Nəriman Nərimanov, revolution movement, activities, revolutionary, propaganda, people, freedom

**Article history:** received – 06.11.2020; accepted – 15.11.2020

### Giriş / Introduction

Azərbaycan xalqının görkəmli oğlu Nəriman Nərimanov bir bahar günündə - 1870-ci ildə aprelin 4-də Tiflis şəhərində ziyanlı ailəsində dünyaya gəlmışdır. Onun atası Kərbələyi Nəcəf Tiflis mühitində sayılan, seçilen insanlardan biri idi: Nəcəf müsləm cox səxavətli, humanist bir insan olub. Anası Həlimə xanım həssas, xoşxasiyyət, övladlarının təbiyəsi ilə ciddi məşğul olan cəfərə qadın idi. Məhz atasının verdiyi təlim-təbiyənin nüscəsidir ki, balaca Nəriman və qardaşı Salman, həm də qardaşı oğlu Müzəffər (N.Nərimanovdan 17 yaş kiçik) gəncən xalqının azadlığı uğrunda inqilabi hərakat qoşulmuş, məktəblə gənclərin qeyri-leqləl dərnəyində iştirak etmiş, xalq arasında inqilabi təbliğat aparmışdır.

### Əsas hissə / Main Part

N. Nərimanov 1882-ci ildə Qori seminariyasına daxil olmuş, 1890-ci ildə oranı bitirərək Tiflis quberniyasının Borgalı qazasının Qızılınlıklı kəndində müsləm təyin olunmuşdur. Bu kənd Tiflisli qədim Sarvan rayonunun arasında yerləşir. Onu da qeyd etmək istərdim ki, qədir bilən xalqımız N. Nərimanovun həmin arzıda -- parkın ortasında azamatlı heykəlini ucaldırıblar. Bu kənddə bir il işlədiğindən sonra O, Bakıya gəlmış və geniş mədəni-maarrif, adəbi-siyasi fəaliyyətə başlamışdır. N. Nərimanov yazırı: "Müsəlman kütütlərinin müstəsna avamlığı və geriliyi öz adəbi və ictimai işimlə bu kütütləri oyadıb inqilab hazırlamaq vəziyyəsinə mənim qarşımı qoyur" [6, s.12].

Əslində bu kütütlər – xalqımız Nərimanovla Sovet hakimiyyəti və Kommunist ideologiyası arasında mövcud olan ziddiyətlərdən xəbərdar idi, amma Nəriman Nərimanovun xatırı xalqın o dərəcədə ürəyinə girmişdi ki, onun xəs xatırının qaytarılması minlərlə insanın qolbindən keçirdi. Nəriman Nərimanovun adını yenidən qaldırmak üçün hər kəs çalışırdı anlatın ki, guya o, Sovet hakimiyyətinə və Kommunist ideologiyasına sadıq olub. Əslində xalq yaxşı biliirdi ki, Nəriman Nərimanov sadıq olduğu yeganə amal xalqının müstəqilliyi və milli inkişafı idi. Xalqımız yaxşı bili ki, onun hayatı çox keşmə-keşli olmuşdu. Onun çox aydın amalı var idi, o da azərbaycanlılıq, türkçülük, millatsevərlik idi.

N. Nərimanova millətçi damgası vurmaq istəyənlər o, çox köskin cavab verirdi. Deyirdi ki, "...mən millətçi sevirəm, çünki anam sevirəm. Başqa millatlara isə rəğbətmə var. Onları hörmətlə, izzətlə yanaşırım. Əgər belə olmasa yedi 'Bəhadir və Sona' kimi bir romani necə yaza bilərdim?" [6, s.22].

Müsləlf bu romanı yazardan umidini itirmirdi, fikirlərində ki, azərbaycanlılar ermənilər Bəhadir və Sona kimi bir-birilərinə qarşı məhribənlaşışlar. Amma həyat onun umidilərini heçə çıxardı. Müsləlf özü yazırı: "Onlar arzularına yetməyib məhv olurlar" [6, s.70].

Fəaliyyətinin əvvəlindən N. Nərimanov xalqımızın milli dərəcələrinini on plana çəkirdi. Onun Baş nazir vəzifəsindəki fəaliyyəti olmasayı, Azərbaycanın Sovet dövründəki milli inkişafımıza böyük töhfə vurulmuş olardı. Onu demək kifayatdır ki, "nərimanovçuluq" uzun müddət Sovet rəsmi dairələrində millətçilik kimi qəbul olunduğu halda, xalqımız üçün milli mənliyə bir mənbə idi.

N. Nərimanovun fəaliyyət dairəsi çox geniş olmuşdur. O, insanlara həm həkim, müsləm, yaşıçı, alim kimi, həm də böyük inqilabçı və ictimai xadim kimi xidmət etmişdir. Bakıda müsləmən kütütləri üçün ilk kütülyi qiraçxana-kitabxana açmış, bu kitabxana özün əzəsəbinə kitablar almış, bir sıra Şərqi ölkələrinin mütəraqqi qəzetləri ilə əlaqə yaratmış, həmin ölkələrdən da addəbiyyat almışdır. Azərbaycan və rus dillərinə aid dərəsləklər hazırlamış, adəbiyyat və dilçiliyə aid, azadlıq ideyalarını təbliğ edən çoxlu məqalələr, əsərlər yazılmışdır. Onun çoxlu bədii əsərləri, həkayələri, roman və pyesləri var.

N. Nərimanov 1894-cü ildə ictimai problemlər toxunduğu "Nadanhıq" pyesini, daha sonra "Şəmdan bay", "Nadir şah", "Bəhadir" və "Sona" kimi ədəbi-bədii əsərlər, sosial və mədəni məsələlərə dair publisistik məqalələr yazılmışdır. O, qələmini tərcümə sahəsində də sinəmiş, bəla ki, N. V. Qoqolun "Müftətiş" komedyasını Azərbaycan dilinə tərcümə etmişdir.

N. Nərimanov 1902-ci ildə may-iyun aylarında vaxtından əvvəl (ekstern qaydası ilə) gimnaziyanı qurtarmaq haqqında kamal attestatı almış və həmin ildə də Odessadakı Novorossiya universitetinin tibb fakultəsində daxil olmuşdur. Ali məktəbdə oxuyarkən inqilabçı fəaliyyətə başlayır, tələbələrin tətillərinə rəhbərlik edir. Universitet bitirdikdən sonra həkim kimi Bakıya dəvət olunur və şəhər xəstəxanasında işləməyə başlayır. N. Nərimanov asıl xalq həkimi idi, zəhmətkeş kütütlərə "bizim doktor" deyə çağırıldır. O, birinci rus inqilabının illərində bir inqilabçı kimi matinləşir, mütləqiyətə qarşı qotiyətə məbarizə aparan 1905-ci ildə "Hummət" təşkilatına daxil olur. Bu dövrdə İranın və Türkiyənin mütləqqə qüvvələri ilə six səlaqə saxlamış, öz məqalə və müraciətnamələrində xalq kütütlərini azadlıq sahəsindən etibarlı şəxslərdir.

Bakıda işləyərkən N. Nərimanov hökumət orqanlarının və mürteəzis qüvvələrinin taqibi ilə üzələşir. Buna görə də O, Tiflisə döñür və orada xəstəxanasında işə girir, ancəq inqilabçı fəaliyyətinə dəyandırırmır. Buna görə də həbs edilib Metex qalasına salınır. Altı aydan sonra Həştərxana surğun edilir. Həştərxanda sürgündə olan başqa inqilabçılarla birlikdə qəzətlərlə əməkdaşlıq edir. Demək olar ki, Həştərxan universitetinin söđri olan Nərimanov, onu kütütlər arasında ictimai-siyasi və inqilabi iş aparan bir orqanə çevirmişdir.

1913-cü ildə N. Nərimanov Bakıya qaydırı və Qaraşəhər xəstəxanasında işə gira bilir. Eyni zamanda adəbi-publisistik və inqilabçı fəaliyyətini də davam etdirir. O, zəhmətkeşlərin azadlığı uğrunda mübarizəni ömrünün sonuna dək bütün vərləğinin amali hesab etdi. Bu boyuk insan, böyük ədəbi-ictimai xadim, çoxcəhətli məlumat, yaradıcılığa, geniş fəaliyyət dairəsinə malik alim, şəraflı müsləm və həkim ömrü suran bir mütaşəkkir olmuşdur. Bu boyuk insanın dunyaya vətəninin, millətinin fədaisi kimi gəlməmişdir. Oz məqalə və məktublarında Azərbaycan zəhmətkeşlərinin əksin-qiləbçi müsəlman hökumətinə qarşı mübarizəyə çağırırdı. Q. K. Orconikidze yazırı: "N. Nərimanov müsəvətçilərin hökmənligi dövründə partiyamızın ən yaxşı mübariz bayraqdarı idir" [8, s.500]. 1919-cu ilin iyulunda N. Nərimanov işləmək üçün Moskvaya çağırılır. Qeyd etmək lazımdır ki, O, bu vaxta qədər Bakıda bir çox müsəvətçilər çalışmışdır. Moskva'da keçmiş RFSR Xalq Xərisi işlər Komissarlığının Yaxın Şərqi şöbəsinin müdürü təyin edilmişdir, bir muddət həm də RFSR xalq mili işlər komissarının müavini işləyir. O, xarici işlər komissarlığında işlədiyi zaman partiyanın Şərqi siyasetinin həyata keçirilməsində mühüm rol oynayır. Rəhbərlik şərqi barəsindəki başlıca məsələlər haqqında onun mülahizələrinə böyük diqqət verirdi.

1920-ci il aprelin 27-də Nərimanov qayıb olaraq Azərbaycan İngiləb Komitəsinin, sonra isə Azərbaycan XKS-nin söđri seçilir. O, özünün bütün qüvvəsinin hakimiyyətin möhkəmlənməsinə, milli siyasetin daim həyatə keçirilməsinə, fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmlətməyə, respublikada yeni quruculuq işlərinə sərf edirdi. Həmçinin xalqlar dostluğunun möhkəmlənməsi. Zaqafqaziya xalqlarının rus xalqı ilə qardaşlıq əlaqələrinin inkişafı uğrunda yorulmadan mübarizə aparmışdır. Bakıda Şərqi xalqlarının, Azərbaycan qadınlının qurultayılarının çağrılmasında, qadınlar klubunun təşkilatı, yəni əlifba tədbirləri və s. onun adı ilə başlıdır. Bir səra müsəvətçilərindən sonra, nəhayət, N. Nərimanov 1922-ci ildən keçmiş SSRİ MİK-in sədrlərindən biri seçilir. O, ən mühüm dekret, qərar və müraciətnamələrin hazırlanmasında, xarici siyaset tədbirlərində, onların həyata keçirilməsindən fəal çalışırı.

1925-ci ildə Moskvada N. Nərimanovun ictimai və siyasi fəaliyyətinin 30 illiyi münasibəti ilə xatirə gecəsi keçirilir.

N. Nərimanov 1925-ci il martın 19-da qəflətən vəfat etdi. Rəhbərlik adından onun tabutu üzərində qoyulan əklildə yazılmışdı: "Şərqi xalqlarının inqilabçı rəhbərini və imperializmin zulmü altında olanların tam azadlığı uğrunda çarpışmış mübarizə" [8, s.503]. N. Nərimanov Moskvada Qızıl meydəndə Kreml divarı yanından dəfn edilmişdir.

Yuxarıda qeyd etdiyim kimi N. Nərimanov ictimai fəaliyyətinə Gürcüstan və Azərbaycan məktəblərində ana dilindən dərs deməkla başlanmış və zəhmətkeşlərin balalarının zəhni inkişafları,

təhsil almaları, elm öyrənmələri üçün böyük zəhmət çəkməsidir. O, məarifçilik hərəkatının nümayəndələrindən biri kimi vətənin çıxışlanması, xalqın tərəqqisi üçün təlim-tərbiyə məsələlərinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirdi. Onun pedaqozi xidmətləri içərisində indi də öz aktuallığını itirməyən məsələlərdən biridə ana dili məsələsidir. Bu məsələ ədibin bütün fəaliyyətində - təhsil, məarif, pedaqozi işində mərkəzi yerlərdən birincini tutur. "N. Nərimanov gənc nəslin təlim-tərbiyəsi ilə, ilk növbədə ana dili məsələləri ilə yaşıdanın maşğul olmuş və özündən sonra böyük iz qoymuşdur" [1, s.15]. N.Nərimanovın ana dilini yüksək qiymətləndirir, xalqı onun qədrini bilməyə çağırır və yazar ki, ana dili qiymətli kövəhdür. O, hər şəyden əvvəl, ana dilinin saflığı uğrunda mübarizə aparır. Ədibimiz yazarı ki; "bir dilin qədrini millət o vaxt biler ki, həmin dildə yazılırlar yaşlılar millətin həm bədənini, həm də ruhuna tərbiya verə" [1, s.30].

N.Nərimanov dil haqqında düşüncəsini, ana dilini şairənən tərzədə belə ifadə etmişdir: "Ana dili...Na qədar rəsif, nə qədar ali hissiyatlı qəlibiya oyandırın bir kəlmə! Na qədar möhtəşəm, müqəddəs, nə qədar əzimli bir qüvvə! Ana dili! Bir dil ki, məhrəbən bir vücud öz məhəbbətini, şəfəqəti-madərənəsini sənə o dilda bayan edibdir. Bir dil ki son daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətfətini sənə eşitdirib, rühün ən dərin güşələrində naqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında o dilin sayasında bir fikir hasil edibson, cism və ruhum möhtac olduğunu məbədi o dilda tələb edibson. Bir dil ki, ibtidə o dilda yaxşı-yamanlı bilibson, səni yaradəni tanı'yıbsan, həmən dil, diyari-qurbətə, biganələr içəin düşəndə ona həsrət qalırsan" [3, s.1].

Onun ana dilinən haqqında hələ keçən əsrin avallarında söylədiyi bu dəyərli fikirlər öz məhiyyətinə bünə ditiir və onun natiqliliyinən bir nümayəndəsi olduğunu göstərir. Təsadüfi deyildi ki, Azərbaycanın bütün ali məktəblərində tədris olunan "Nitq mədəniyyəti" fənninin "Natiqlik sonatının tarixi" fəsildə "N.Nərimanov mərhələsi ayrıca tədris olunur" [2, s.12].

Böyük ədibimiz hələ gəncəkən özünün praktik fəaliyyəti nəticəsində "Türk Azərbaycan dilinin müxtəsər sərf-məhəvü" adlı qrəmmatika kitabını yazımışdır. Bu kitab Azərbaycan dilçiliyində xüsusi yer tutur. Müəllifi yazardı ki, "...mədəni millətlər çalışıclar ki, dillərini və yazılılarını asana çıxartısları, cunki bir lisənin yazılısı nə qədər asan olsa, o lisən qədər tez yayılıb o dildə yazılın işlər dəha tez intişar tapar" [7, s.80]. N.Nərimanov Bakı gimnaziyasında Azərbaycan dilindən dəməkələ yanaşı, azərbaycanlılıra rus dilini öyrətmək məqsədilə "Müsəlmanlırlar üçün müəllimsiz rus dilini öyrətməkdən ötəri asan kitabə" adlı əsər də yazmışdır. O, bədii və elmi əsərlərində, məqalələrində ana dilimizin təlim və tərbiyəvi əhəmiyyətindən danışmış, onun təlim əhəmiyyətini həmişə yüksək tutmuşdur.

Bir sözə dəlimiz, dinimiz və milli adət-anənələrimiz N.Nərimanov üçün müqəddəs amillər idi. Milli dəyərləri yaranmaqla olan beynəlmiləl dəyərlərdən üstün tutardı.

Bu xatirə yezində N.Nərimanovun həyat yoldaşı Gülsüm xanımı və yeganə oğlu Nəcəfi xaturlamayı bilmərəm. Gülsüm xanım Nərimanova çox xeyrxbah və səxavətli bir insan olub. O, bütün var-yoxunu kasıblara, yoxsullara paylaşıb, varını-dövlətimi kimsəsizlərə verib. Antik dövrün mahir natiqi Solon öz müzəhizlərindən söyləyirdi: "Hayatın an yüksək qayası xeyrxbahlıqdır...". Gülsüm xanımın da həyat devizi xeyrxbahlıq olmuspudur. Müqəddəs Qur'anımızda yazılıb ki; "Ösil insan odur ki, xeyrxbahlıq etsin, səxavət göstərsin. Bunlar ekiz qardaşlardır".

Azərbaycan xalqının gözəl bir atalar masası var: "Gəlin ocağı gələr". Bu bir həqiqətdir ki, Gülsüm xanım da xeyrxbahlıqdə qaynatması Nəcəf müəllimə oxşamışdır. Onu da qeyd etmək istədim ki, Gülsüm xanım həyat yoldaşının ölümündən sonra şəkar və qan-damar xəstəliyinə tutulub. İki dəfə o vaxtın dovlət rəhbərliyinə müraciət edib ki, məmən həyai yoldaşının (N.Nərimanov) fəaliyyətini nəzərə alıb mənə yardım edəsiniz. Ancaq bu cəfəsək qadının ərizələri cavabsız qalıb. O, 53 yaşında acılar içində vəfat edib.

N.Nərimanovun yeganə oğlu Nəcəf 1919-cu il dekabrın 2-də Moskvada anadan olmuşdur. O, Moskvada orta məktəbi bitirmiş, 1938-ci ildə ordu sıralarına çağırılmışdır. 1940-ci ildə Kiyevdə hərbi məktəb bitirmişdir. Büyük Vətən müharibəsi illərində tank vəzvə komandiri olmuş, Stalingrad və Donbasın azad edilməsində fərqlənmiş, Volnovaxa şəhəri uğrunda gedən döyuşlərdə qəhrəmancasına həlak olmuşdur. Büyük Vətən müharibəsi qəhrəmanı, qvardiya baş leytenantı Nəcəf Nəriman oğlu ölümündən sonra 1-ci dərəcəli Vətən müharibəsi ordeni və medallarla təltif edil-

mişdir. Onun adı əbədiləşdirilib: adına küçə, məktəb və s. var. Nəcəf Nəriman oğlunun şərəfinə şeir, həkayə, povest, ömrək və s. həsr edilmişdir. Qəhrəmanın şərəfinə Volnovaxanın mərkəzi meydanında obelisk - abidə ucaldılmışdır.

### Nəticə / Conclusion

Mən bu böyük ədibin qayğılı, keşməkəşli həyatını xatırlayanda göz yaşları içərisində boğularım. Bunun üçün Nərimanovun 1925-ci ildə oğluna yazdığı məktubdan aşağıdakı satırları oxumaq kifayətdir: "...Əziz oğlum Nəcəf! Əgər həla yaşamaq qismətim varsa, mən səni elə hazırlamalıça çalışacağam ki, son başarıyyat üçün daha çox iş görsən. Lakin mən əbədi mazara təz getməli olsam, təvəqqəf edirəm, başçalar üçün daim əzab çəkən atan qədər kiçik bir iş görsən" [4, s.55].

Balaçca Nəcəf ünvanlanan bu məktub böyük insanın doğma xalqının dərdlərini çəkməkdan vaxtından əvvəl qocalmış Nərimanovun son sözləri idi. Bunlar indiyə qədər, 30 ildə "başqlan" üçün daim əzab çəkən" bir atanın etirafı idi.

### Ədəbiyyat / References

1. Əhmədov H. "Nəriman Nərimanov" monografiyası, Bakı, 2004.
2. Hacıyeva J.H. "Nitq mədəniyyəti". Bakı, 2014.
3. "Həyət" qəzeti, Bakı, 1906, №181.
4. Qurbanov Ş. "Nəriman Nərimanov dünyası". Bakı, 2000.
5. Qurbanov Ş. "Nəriman Nərimanov omurunun son illəri". Bakı, 2003.
6. Nərimanov N. Seçilmiş əsərlər. I cild, Bakı, 1973.
7. Nərimanov N. "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi". Bakı, 1899.
8. Orçonkicidze Q.K. ASE, Bakı, 1983.
9. Seçiyov Y. "Azərbaycan dil". Bakı, 2010.

## Нариман Нариманов –150

Султан Сеидова

Доктор философии по филологии

Бакинский Государственный Университет. Азербайджан.

E-mail: sultan@seyidli.com

**Резюме.** В статье дается краткий обзор жизни и деятельности великого сына азербайджанского народа Наримана Нариманова (1870-1925). Еще в молодые годы Н.Нариманов включился в революционное движение за свободу азербайджанского народа; в школьные годы он был членом нелегального кружка, вел революционную пропаганду среди народа.

Н.Нариманов приехал в Баку в 1891 г. Работая на ответственных должностях, он в то же время занимался культурно-просветительской и литературно-политической деятельностью. Круг его деятельности был весьма широк. Н.Нариманов служил как врач, учитель, писатель, учений, а также как пламенный революционер и общественный деятель. Он написал учебники по азербайджанскому и русскому языкам, статьи, посвященные различным проблемам литературы и языкоznания, труды, пропагандирующие свободолюбивые идеи. В этот период Н.Нариманов поддерживал тесные связи с прогрессивными силами Ближнего Востока; в своих статьях и обращениях он призывал народные массы к свободе. Н.Нариманов своим священным долгом считал борьбу за свободу трудающихся и посвятил этому всю свою жизнь.

**Ключевые слова:** Нариман Нариманов, революционное движение, деятельность, революционер, пропаганда, народ, свобода